



**Məhəmməd İQBAL**

### *Qızıl gül*

*Sənə tanış deyil dərd və qəm dadi,  
Yaralar almadın, ağrin olmadı.  
Dünyaya baxksən, qomsız yaşadın,  
Mən isə heç zaman səntək olmadım.  
Rahatlıq içində yaşarsan, ey durr,  
Mənimse içimdə atəş püşkürüür.*

*Dərmərəm mən səni heç zaman, inan,  
Sakitə baxaram sənə uzaqdan,  
Ayırmaq olarmı güllü budaqdan?  
Yox, bu hiss fikrimdən keçməz heç zaman.  
Zahid zikrləri məndən çox uzaq,  
Sən gülə bülbülin gözlərlə bax.*

*Yüz ləçək-yüz dilin, susqunsan amma,  
Yüz qifl ardında yatr müəmməma,  
Sipəyə baxıb, buxov uymam,  
Sənintək, ruhumu bagliarda qoymam.  
Sinra sığmaram strintək, ey gül,  
Hər yanda tolatüm axtarır könlü.*  
  
*Hissim adamları qandırmاسın qoy,  
Yangım mömintəri yandırmاسın qoy,  
Süstüyüم zalıma san olmasın qoy,  
Şeirim Cami-Cəmisi tay olmasın qoy.  
Dünyaya nur verən ad axtarıram,  
Qəlbəri fəth edən ad axtarıram.*

### **Haqqın hüzuru** (Hicaz ərməganından)

Mülk, mal naminə heç nəyə sahib olmanın o yolu nə gözlədir. Onun könülü dostlarının nasihətlərinə o qədar da qulaq asmaz. Onun atəşli ahına köksünü aç, bir ah yuz illik qəm vo kədəri məhv edər.

• Könlüməsəs işlər alıb getdilər. Onlar alov kimi sönüb getdilər. Gol bir ləhzo avam ilə görüş, anlaş. Həvəs şərabı içdilər və çıxıb getdilər.

• Mənim varım-yoxum haqqında danışdırılar. Mən utancıqlıdan ağızımı açmadım. Könüli diri insanların səcdələrini bilsərən, mənim səcdəmi gör və mənə səcdəmər görə dəver ver.

• Könlüm keyfiyyət və kəmisiyyət müəmməmasını həll etmək yoldundadır, görünüş Aydan və ildizlərdən daha yüksəkdir. Ona cəhənnəmdə bi virana ver. Çünkü bə kafir tenhalığı çox sevir.

• Bu su və çamur (insan) nə böhranları içinde qırırlı! Eşq bir könül üzündən yüzlər müşkülo uğradı. Bir nəfəs hüzur vo sü-

kut mənim xanəmdir... Acıym məna, işim könülli düşdü.

• Cəhən heç varlığından vücudə gotirən kimdir? Ondaki gözəllik kimin perdesiz, əyan-bəyan təcəllisidir? Mənə şeytanandan uzaq dur deyirsen. Gol belə baxaq, şeytanı yaratdı, kim böyüdü?

• Mənim hər bir qeydən siyrilmiş olan ürəyim özəb içindədir. Əcaba Cənab-ı Haq məni azılayacaqmı, yoxsa lütf ilə xıtbat edəcək? Mən daha şeytanın könlünü incidə bilirməm. Mənimki, ara-sıra sadir olan günah, bir doğru iş yapmadır.

• Ey Əmmü Əmr, sevgilim, son şorab qədəhini bizden əsirgədin. Halbüki qədəh sağında idı. Əğər sevmək əsili bu işə, qədəhi və şüşəni Kəbə divarına çırp.

• Daxili dünyasında yaşayan insanlar köñüllərindən əsirdirlər. Onlar başdan-ayağa qədəh dord olub, dərman qəbul etməzler. Sən no üçün bizdən səcdə dileyirsin? Padişahlara dağılım köndən vergi almazlar.

• Mən qonağı olmayan bir yola gedirəm. Əkdiyim toxumlar məhsul verməz. Mən qədimən zərrəcə də qorxmoram, amma mənə könlüme yaraşmayaq qom verme.

• Mənim şərabımı, qədəhi cılız olanları verme. Bığışın, yetişmiş şərabı xamlara verme. Qiğleçimin qamışdan uzaq olması daha yaxşıdır. Onu eçqı ohlino ehsan elə, avanna verme.

• Tələb yolunda bu mübarizo, bu böhran sənədə yoxdur. Sonda bu dərd, bu yara, bu hümmə və iztirab yoxdur. Mən la məkəndən qadıqm, çünki orada gecə yanlarını inledən fəryad və fəğanlar yoxdur.

• Mənə bu cahanda qiyamotlər qopara bileyək və bir qüvvət! Yeri-güyü başqa cüro şəkillər! Bizim torpağımızdan başqa bir

Adəm yarat. Bu mənfəət və ziyan dəlincaq qaçan insanları öldür, məhv et.

• Günsəi da var, ancaq qaranlıq bir dünədir. Doğru deyə yaratdığı, düşündüyü şeylər başdan-ayağa xətdədir. Bilmirəm nə zamanə qəder bir viranəni insan-qanı ilə bəsləyəcəksen (ey Qadir!).

• Ey qul sahibi, məndən razi ol, başqa bir şey istəməm. Getməyimi emr etdiyin yoldan ayrılmaram. Lakin bu cahilo (!) "Eşşəyə Ərəb at də" - desən, deyəməmərom!"

• Kəksündə sevinc nədir bilmeyen bir könlük var. Torpağımın ovçundən nə atəş var, na da bir işq. Hüzurunda olduğumu hiss etmədən qıldırmı bə namazın savabını məndən al, istəməm. Bu mənim şynimdə bir yüke dönr.

• Dindən, vətəndən necə danışım? Axi bu sözləri açıqca söyləmək imkansız! Mənə güconomic, mənə qarşı sevgi və şəşqot göstərmədiyin üçün bu qədim kilsoni inşa etdəm.

• Firong tüzəğinə düşmiş müsəlman, köñüllərdən qıldırmı olsəd edəməməz asan. Başşəhərən qapısına sərdüm üzümü, artıq bu üz Əbzəz və Salman kimi səcdəyə qapanan-maz bir an.

• No bu cahani istərəm, no o cahani. Cənən sirinən anladım, bu da məna kaf! Mənə bir səcdə ehsan elə ki, onun atası və sevinci ilə yeri-güyü vəcdə gotirim.

• Vücudunun rahatlığını axtaran bu insandan istəyin nodır? Bu əsan küləklər məni titrədir. Dan üzü Cavidə səcdədə gördüm. Onun dəni ilə gecəmin üzünə bər-bezək gərəyidən və fəğanlar yoxdur.

• Fəqihi cahil və yaxını iman sahibi olmayan və gəvən işlərini asanlaşdır, Ya Robbi! O qədər görünməyəcək şəyər gördüm ki... Anam məni doğduğuna yerde daş doğa id.

• Bu dərd verən baxış nə qədər sürər? Gözümüz öündən dayanıb bütür? Nəmrədun duz-cörəyi ilə bəslənəcək, bu bütəxanadı İbrahim oğulları nə vaxta qədər.

• Ötüb gedən zövq və sevinc geri gələrəmi, golməzmi? Hicazdan dadlı bir külək osormı, osməzmi? Bu fəqirin artıq vadəsi goldı. Sirdən vəqif olan bir kimse gələrəmi, galməzmi?

• Əğər o sırı bilən gələrsə, ona könlülləri yaxüb yandıracaq bir nəğmə ehsan elə. Ümmətlərin qolbinə ya bir Musa, ya da ney çalan ruhlara təsir edən bir həkim, tərtəmiz halə gotur.

• Mənim malim-müküm dərdə aşına bir könlüldür. Qismətim böyük bir fəryad. Mənim mezarım üstüne lala çox gözəl yarası, çünki o hom susar, hom də qanlı-qanlı toron-nıñ edər.

• Kimsənin sevgisini qazanmağı bilməz. Sinos dərd nadir, qəm nadir, bilməz. (Ya Rəbbi), öylə bir torpaq nəfti etdim ki, yeməkənən və olmokdən başqa bir şey bilməz.

• Könlümüz yarımından ürküb qaçıb. Sənəcə qolda qalmış, mənovi, daxili üzü görə biləməmiş. O Haq dərgəndən qovulan (şeytan) var ha! O bizden dəha yaxşıdır, çünki Haq onu görmüş, bizlə issə eştimədir.

• Cəbrayıl bu hay-hayı, bu iżtirabı bilmez, çünki Haqqı aramaq məqamına yetişməmişdir. Onu, arzunun hem acı, hem dadlı tərəfləri olduğunu yaxından bilən bu biçarə qulundan sorus.

• Mən bu məclisin gecəsinin bəzədəm. Ay kimi dönişmən məni yaşa-yavaş kiçilişti. Lakin məni artıq silinib getmişdim.

• Götüyü, Cəbrayılin könlünü paçalayan belə bir dövrəm həz zəmanə görəməz. Orada, kafirin yonduğu bütün məmənin tapındığı gələcək bir möbəd ucaltdılar.